

VAXTI KEÇMİŞ KREDİTLƏRİN TƏHLİLİ

(min AZN)

Aktivlərin maddələri	Ümumi borc				Əsas məbləğ üzrə borc						Faizləri hesablanmayan statuslu kreditlər (6, 7, 8, 9 və10-cu sütunlardan)	Uzadılmış kredit (5-ci sütun-dan)
	Cəmi (sütun 2 üstəgəl sütun 4)	Hesabat tarixinə kreditlər üzrə əsas borclar	O cümlədən əsas məbləğ üzrə vaxtı keçmiş borclar	Faizlər üzrə borclar	Cari	Vaxtı keçmiş günlər						
						1-29 gün	30-89 gün	90-179 gün	180 gün-365gün	1 il və artıq		
1	2	3	4	5	6	7	8	9	10	11	12	
1. Banklararası depozitlər və kreditlər də daxil olmaqla, banklararası tələblər, cəmi	16,448.02	16,430.74	-	17.28	16,430.74	-	-	-	-	-	-	-
a) Azərbaycanda	13,348.33	13,331.05	-	17.28	13,331.05	-	-	-	-	-	-	-
2. Overdrafterlər də daxil olmaqla, müştərilərə verilən kreditlər və lizinələr, cəmi	169,474.93	163,750.93	48,394.73	5,724.00	113,396.81	1,959.39	605.10	13,280.90	34,388.91	119.82	2,213.91	70,114.38
b) Energetika və təbii ehtiyatlar	22,360.49	22,350.00	-	10.49	22,350.00	-	-	-	-	-	-	22,350.00
c) b) satırı istisna olmaqla, sənayenin digər sahələri	82,101.02	76,991.57	46,991.57	5,109.45	29,200.00	800.00	-	12,774.57	34,217.00	-	1,774.57	46,017.00
d) Ticarət və xidmət sahəsi	575.97	572.59	126.76	3.38	445.83	-	-	-	25.29	101.47	101.47	25.29
e) Kənd təsərrüfatı	337.67	333.43	-	4.24	333.43	-	-	-	-	-	-	-
f) Daşınmaz əmlakın tikintisi və əldə edilməsi	1,663.93	1,655.46	-	8.47	1,655.46	-	-	-	-	-	-	44.00
h) Fiziki şəxslər	42,819.76	42,384.67	834.23	435.09	40,778.34	772.10	433.25	300.83	88.68	11.48	116.17	79.64
i) Digərləri	19,616.07	19,463.20	442.17	152.87	18,633.75	387.29	171.85	205.50	57.94	6.87	221.69	1,598.45
3. Digər aktivlər	1,228.25	-	-	1,228.25	-	-	-	-	-	-	-	-

İQTISADI NORMATIVLƏRƏ RIAYƏT EDİLMƏSİ

(min AZN)

Normativin adı və təsviri	Normativin maks/min həddi	Faktiki qalq (hesabat tarixinə)
1	2	3
1. Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin maksimum həddi	XXX	XXX
a) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olmadığı halda (%)	maks. 20%	2.0
b) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olduğu halda (%)	maks. 7%	122.5
2. Bankın iri kreditlərinin bankın öz vəsaitlərinə nisbəti	maks. 8 dəfə	1.4
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi) (%)	maks. 20%	127.0
a) onlar hüquqi şəxs olduqda (birinə) (%)	maks. 10%	83.9
b) onlar fiziki şəxs olduqda (birinə) (%)	maks. 3%	0.2
4. Digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə olunması üçün qoyulmuş məhdudiyyətlər	XXX	XXX
a) bir hüquqi şəxsin kapitalında iştirakın bankın öz vəsaitinə nisbəti (%)	maks. 10%	-
b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirakın bankın öz vəsaitinə nisbəti (%)	maks. 40%	-
5. Ani likvidlik əmsalı (%)	min. 30%	96.4
6. I dərəcəli kapitalın adekvatlıq əmsalı (%)	min. 6%	40.0
7. Məcmu kapitalın adekvatlıq əmsalı (%)	min. 12%	43.8
8. Tutulmalardan sonra I dərəcəli kapitalın yekun balans aktivlərinə nisbəti (leverec) (%)	min. 8%	32.4
9. Minimum səhmdar kapital tələbi (min. AZN)	10000	101,707.4
10. Minimum məcmu kapital tələbi (min. AZN)	10000	120,088.9

İQTISADI NORMATIVLƏRƏ RIAYƏT EDİLMƏSİ

(min AZN)

1	2
a) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olmadığı halda	2,209.93
b) təminatın bazar dəyəri kredit tələbinin 150%-dən az olduğu halda	111,155.85
2. Bankın iri kreditlərinin cəmi	133,505.85
3. Banka aidiyyəti olan şəxslərə və onların adından hərəkət edən şəxslərə verilmiş kreditin maksimum məbləği (cəmi)	116,346.29
a) onlar hüquqi şəxs olduqda (birinə)	67,755.85
b) onlar fiziki şəxs olduqda (birinə)	212.18

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN

KAPİTAL VƏSAİTLƏRİ	MİN AZN
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	112,325.74
a) Adi səhmlər (tam ödənilmiş paylar)	101,707.44
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	-
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	-
d) Bölüşdürülməmiş xalis mənfəət (zərəri), cəmi	10,618.30
d1) kapital ehtiyatları (fondları)	0.13
d2) keçmiş illərin mənfəəti (zərəri)	-
d3) (çıx) cari ilin zərəri	-
2. I dərəcəli kapitaldan tutulmalar	2,697.02
a) Qeyri-maddi aktivlər	2,697.02
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	109,628.72
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	10,460.14
a) Cari ilin mənfəəti	7,034.67
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	3,425.47
c) Kapitalın digər vəsaitləri	-
5. Məcmu kapital (3+4)	120,088.86
6. Məcmu kapitaldan tutulmalar :	-
a) Birləşməmiş (konsolidasiyə olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	-
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	120,088.86
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (V1-Ğ cədvəlindən)	274,037.61

Faizlə

	Norma	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	6	40.00
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	12	43.82

YEKUN AKTİVLƏRDƏN ASILI OLARAQ KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALININ) HESABLANMASI

Faizlə

	Norma	Fakt
1. Tutulmalardan sonra I dərəcəli kapitalın yekun balans aktivlərinə nisbəti	8	32.36

BALANSARXASI ÖHDƏLİKLƏR

(min AZN)

ÖHDƏLİKLƏR		Cəmi	Xarici valyutada (2-ci sütundan)
1		2	3
1. Qarantiyalar və bu qəbildən olan öhdəliklər		59,112.62	1,083.23
2. Kredit alətləri, <i>cəmi</i>		23,433.89	1,202.22
a) kredit öhdəlikləri			
b) istifadə olunmamış kredit xətləri		23,433.89	1,202.22
3. Akkreditivlər, <i>cəmi</i>		-	-
a) maliyyə akkreditivi "stand-bay"		-	-
b) sənədli akkreditiv		-	-
4. Forvard və fyuçers müqavilələri, <i>cəmi</i>		-	-
5. Digər balansarxası öhdəliklər		100,000.00	-

ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ

(min AZN)

A. Aktivlər	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
1	2	3	4	5	6	7
1. Nağd vəsaitlər (sejflərdə, bankomatlarda, valyuta mübadiləsi məntəqələrində, yolda)	14,213.94					14,213.94
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	40,522.71				3,471.84	43,994.55
3. "Nostro" hesabları (müxbir banklardakı hesablar)	13,681.07	-	-	-	-	13,681.07
4. Banklar daxil olmaqla, maliyyə müəssisələrindəki depozitlər, <i>cəmi</i>	-	-	-	-	3.92	3.92
a) müddəti çatmamış depozitlər					3.92	3.92
5. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla yüksək likvidli qiymətli kağızlara investisiyalar	501.05	-	-	-	-	501.05
6. Banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklar da daxil olmaqla maliyyə müəssisələrinə kreditlər, <i>cəmi</i>	2,745.75					2,745.75
a) cari kreditlər	2,745.75	-	-	-	-	2,745.75
7. Overdraft daxil olmaqla, müştərilərə kreditlər və lizinqlər, <i>cəmi</i>	3,385.22	6,340.86	77,111.70	1,725.07	75,188.07	163,750.93
a) cari kreditlər	3,385.22	6,340.86	77,111.70	1,725.07	26,793.34	115,356.20
b) vaxtı ötmüş kreditlər	-	-	-	-	48,394.73	48,394.73
8. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	-	-	5,293.77	5,293.77
9. Digər aktivlər	9,532.06	-	-	-	2,697.02	12,229.08
10. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	-	-	203.00	203.00
11. Cəmi aktivlər	84,581.80	6,340.86	77,111.70	1,725.07	86,451.62	256,211.06

ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ (davamı)

(min AZN)

B. Öhdəliklər və kapital	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən çox	
1	2	3	4	5	6	7
1. Bankların və digər maliyyə müəssisələrinin depozitləri istisna olmaqla, aşağıdakılar daxil olmaqla müştərilərin depozitləri	72,808.19	2,021.80	4,811.87	7,468.47	21,735.85	108,846.18
a) tələbli depozitlər (fiziki və hüquqi şəxslərin)	71,726.41	-	-	-	-	71,726.41
b) qaytarılma vaxtı bitməmiş müddətli depozitlər (fiziki və hüquqi şəxslərin)	1,081.78	2,021.80	4,811.87	7,468.47	21,735.85	37,119.77
c) qaytarılma müddəti bitmiş müddətli depozitlər (fiziki və hüquqi şəxslərin)	-	-	-	-	-	-
2. "Loro" hesabları (bankların müxbir hesabları)	0.33	-	-	-	-	0.33
3. Bankların və digər maliyyə müəssisələrinin depozitləri	1,000.00	-	1,000.00	3,015.67	11,912.79	16,928.46
4. Digər passivlər	3,273.72	-	-	-	1,365.75	4,639.47
5. Kapital	-	-	-	-	121,514.66	121,514.66
6. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	1,453.08	-	-	-	-	1,453.08
6. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	78,535.33	2,021.80	5,811.87	10,484.14	159,357.92	256,211.06
7. Hər bir dövr üçün maliyyə aktiv-lərinin (passivlərinin) xalis məbləği	6,046.47	4,319.07	71,299.82	(8,759.07)	(72,906.30)	-

ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ (davamı)

(min AZN)

C. Balansarxası öhdəliklər	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
1	2	3	4	5	6	7
1. Təminatlar və bu qəbildən olan öhdəliklər, <i>cəmi</i>	4,319.91	52.39	3,103.07	36,543.70	15,093.55	59,112.62
2. Qiymətli kağızların və xarici valyuta-tanın alınması üzrə öhdəliklər istisna olmaqla, aktivlərin əldə edilməsi üzrə öhdəliklər daxil olmaqla, kredit alətləri, <i>cəmi</i>	23,433.89	-	-	-	-	23,433.89
3. Akkreditivlər, <i>cəmi</i>	-	-	-	-	-	-
4. Forvard və fyuçers müqavilələri və bu qəbildən olan sair öhdəliklər, <i>cəmi</i>	-	-	-	-	-	-
5. Digər balansarxası öhdəliklər					100,000.00	100,000.00
6. Cəmi balansarxası öhdəliklər	27,753.80	52.39	3,103.07	36,543.70	115,093.55	182,546.50
7. Hər dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği.	(21,707.32)	4,266.68	68,196.76	(45,302.77)	(187,999.85)	(182,546.50)
7.1.(Çıx) Bloklasdırılmış hesablar, <i>cəmi</i>	3,471.84	-	-	-	-	3,471.84
7.1.1.Norma daxilində AMB-da olan ehti-yat hesabları	-	-	-	-	-	-
7.1.2.Müxbir hesablar	-	-	-	-	-	-
7.2. (Çıx) Girov qoyulmuş qiymətli kağızlar	-	-	-	-	-	-
8.Kumulyativ məcmu	(25,179.16)	4,266.68	68,196.76	(45,302.77)	(187,999.85)	(186,018.34)
9. Hesabat dövrünün son ayına likvid aktivlərin orta gündəlik qalıqları	73,779.37	-	-	-	-	73,779.37
10. Hesabat dövrünün son ayına öhdəlik-lərin orta gündəlik qalığı	76,546.58	-	-	-	-	76,546.58
11. Ani likvidlik əmsali	96.38	-	-	-	-	96.38

KREDİT PORTFELİ (banklara verilmiş kreditlərdən başqa)*(min AZN)*

Verilmiş kreditlərin həcmi	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, <i>cəmi</i> :	163,750.93	4,154.18
1.1 Dövlət müəssisələrinə (50%+1 səs hüququ verən səhm), <i>cəmi</i>	22,350.00	-
a) neft sənayesi müəssisələri	-	-
b) energetika və təbii ehtiyatlar	22,350.00	-
c) a) və b) satışları istisna olmaqla, sənayenin digər sahələri	-	-
d) digərləri	-	-
1.2 Özəl müəssisələrə və birgə müəssisələrə, <i>cəmi</i>	77,897.60	235.35
b) energetika və təbii ehtiyatlar	-	-
c) b) satırı istisna olmaqla, sənayenin digər sahələri	76,991.57	-
d) ticarət və xidmət sahəsi	572.59	-
e) kənd təsərrüfatı	333.43	235.35
f) digərləri	-	-
1.3 Şəxsi və ailə məqsədləri üçün fiziki şəxslərə verilən kreditlər	42,384.67	3,051.83
1.4 İpoteka kreditləri (daşınmaz əmlakın alınması və ya tikilməsi üçün və bu əmlakın girov qoyulması ilə verilənlər), <i>cəmi</i>	1,263.18	-
c) fiziki şəxslərə (borcalanlar krediti yaşayış məqsədləri, satış və ya icarəyə vermək üçün daşınmaz əmlak tikintisi və ya əldə edilməsi üçün alırlar)	1,655.46	-
1.5 Daşınmaz əmlakın tikintisi və ya əldə edilməsi üçün və bu əmlakla tə'min olunmamış kreditlər, <i>cəmi</i>	-	-
1.6 Digər kreditlər	19,463.20	867.00
1.7 Maliyyə lizinqi	-	-

REGIONLAR ÜZRƏ KREDİT QOYULUŞLARI VƏ ONLAR ÜZRƏ FAİZ DƏRƏCƏLƏRİ

min. manat

Sıra №-si	Regionların adı	Kredit qoyuluşu - cəmi						o cümlədən:								Cəmi kredit qoyuluşları ndan vaxtı keçmiş
		Cəmi məbləğ	orta % dərəcəsi	ondan				Qısamüddətli kreditlər				Uzunmüddətli kreditlər				
				milli valyutada		sərbəst döənərli valyutada (SDV)		milli valyutada		sərbəst döənərli valyutada (SDV)		milli valyutada		sərbəst döənərli valyutada (SDV)		
				məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	məbləğ	orta % dərəcəsi	
	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16
Cəmi:		163,750.9	18.38	159,596.7	18.36	4,154.2	18.85	96,989.1	17.44	167.0	18.09	62,607.6	19.80	3,987.2	18.88	838.1
o cümlədən şəhər və rayonlar üzrə:																
1	Abşeron	839.30	19.84	821.20	19.87	18.10	18.67	82.2	21.56	0.0	0.00	739.0	19.68	18.1	18.67	1.9
2	Ağcabədi	246.00	20.98	246.00	20.98	0.00	0.00	11.3	22.77	0.0	0.00	234.7	20.89	0.0	0.00	0.1
3	Ağdam	54.90	20.10	54.90	20.10	0.00	0.00	23.2	20.52	0.0	0.00	31.7	19.80	0.0	0.00	0.0
4	Ağstafa	110.00	20.61	110.00	20.61	0.00	0.00	25.1	20.24	0.0	0.00	84.9	20.72	0.0	0.00	0.1
5	Ağsu	32.80	20.05	32.80	20.05	0.00	0.00	8.6	20.01	0.0	0.00	24.2	20.06	0.0	0.00	0.1
6	Astara	5.10	19.99	5.10	19.99	0.00	0.00	2.5	20.15	0.0	0.00	2.6	19.84	0.0	0.00	0.0
7	Bakı	88136.63	18.22	84517.73	18.19	3618.90	18.96	46011.2	18.17	158.4	18.18	38506.5	18.22	3460.5	18.99	645.3
8	Balakən	1.30	19.95	1.30	19.95	0.00	0.00	0.0	0.00	0.0	0.00	1.3	19.95	0.0	0.00	0.0
9	Bərdə	525.80	20.17	525.80	20.17	0.00	0.00	26.6	22.80	0.0	0.00	499.2	20.03	0.0	0.00	1.6
10	Beyləqan	29.70	20.87	29.70	20.87	0.00	0.00	3.2	19.77	0.0	0.00	26.5	21.00	0.0	0.00	0.3
11	Biləsuvar	196.40	19.20	196.40	19.20	0.00	0.00	5.5	20.11	0.0	0.00	190.9	19.17	0.0	0.00	0.1
12	Daşkəsən	35.90	21.71	35.90	21.71	0.00	0.00	4.1	21.98	0.0	0.00	31.8	21.68	0.0	0.00	0.0
13	Füzuli	49.50	24.08	49.50	24.08	0.00	0.00	4.7	24.12	0.0	0.00	44.8	24.08	0.0	0.00	0.9
14	Qəbələ	79.10	21.17	79.10	21.17	0.00	0.00	4.7	19.98	0.0	0.00	74.4	21.25	0.0	0.00	0.0
15	Gədəbəy	175.40	20.89	175.40	20.89	0.00	0.00	23.4	24.79	0.0	0.00	152.0	20.29	0.0	0.00	0.0
16	Qax	1.00	19.34	1.00	19.34	0.00	0.00	1.0	19.34	0.0	0.00	0.0	0.00	0.0	0.00	0.0
17	Gəncə	7827.00	20.46	7824.80	20.46	2.20	15.73	3861.0	17.93	2.2	15.73	3963.8	22.92	0.0	0.00	7.6
18	Qazax	39.80	20.15	39.80	20.15	0.00	0.00	16.2	20.06	0.0	0.00	23.6	20.21	0.0	0.00	0.0
19	Qobustan	68.80	22.06	68.80	22.06	0.00	0.00	20.0	23.93	0.0	0.00	48.8	21.29	0.0	0.00	0.3
20	Goranboy	175.70	23.61	175.70	23.61	0.00	0.00	48.8	23.79	0.0	0.00	126.9	23.54	0.0	0.00	0.2
21	Göyçay	101.70	19.29	101.70	19.29	0.00	0.00	81.1	19.10	0.0	0.00	20.6	20.02	0.0	0.00	55.0
22	Xanlar	225.00	23.08	225.00	23.08	0.00	0.00	32.8	23.55	0.0	0.00	192.2	23.00	0.0	0.00	0.1
23	Quba	33.20	23.34	29.30	24.15	3.90	17.30	7.2	22.95	3.9	17.30	22.1	24.54	0.0	0.00	0.0
24	Qusar	1125.80	23.61	1125.80	23.61	0.00	0.00	153.8	22.88	0.0	0.00	972.0	23.72	0.0	0.00	56.3
25	Hacıqabul	629.10	24.11	629.10	24.11	0.00	0.00	72.5	23.40	0.0	0.00	556.6	24.20	0.0	0.00	0.7
26	İmişli	52.30	20.61	52.30	20.61	0.00	0.00	13.4	19.76	0.0	0.00	38.9	20.90	0.0	0.00	0.2
27	İsmayilli	13.40	18.55	13.40	18.55	0.00	0.00	2.8	19.78	0.0	0.00	10.6	18.22	0.0	0.00	0.0
28	Cəbrayıl	9.30	20.80	9.30	20.80	0.00	0.00	0.8	19.05	0.0	0.00	8.5	20.96	0.0	0.00	0.0
29	Cəlilabad	11.30	21.69	11.30	21.69	0.00	0.00	2.8	19.76	0.0	0.00	8.5	22.32	0.0	0.00	0.0
30	Kəlbəcər	14.30	21.53	14.30	21.53	0.00	0.00	1.4	19.29	0.0	0.00	12.9	21.77	0.0	0.00	0.0
31	Xaçmaz	2881.50	20.57	2881.50	20.57	0.00	0.00	1757.9	18.36	0.0	0.00	1123.6	24.03	0.0	0.00	3.3
32	Xızı	32.60	20.26	32.60	20.26	0.00	0.00	2.5	21.91	0.0	0.00	30.1	20.12	0.0	0.00	0.0
33	Kürdəmir	24.80	20.99	24.80	20.99	0.00	0.00	3.5	21.84	0.0	0.00	21.3	20.85	0.0	0.00	0.0
34	Laçın	12.40	23.71	12.40	23.71	0.00	0.00	1.1	19.56	0.0	0.00	11.3	24.11	0.0	0.00	0.0
35	Lənkəran	63.20	21.44	63.20	21.44	0.00	0.00	3.2	24.43	0.0	0.00	60.0	21.28	0.0	0.00	0.1
36	Lerik	15.20	26.09	15.20	26.09	0.00	0.00	10.0	27.32	0.0	0.00	5.2	23.71	0.0	0.00	0.0
37	Masallı	12.70	23.90	12.70	23.90	0.00	0.00	4.6	20.21	0.0	0.00	8.1	26.00	0.0	0.00	0.0
38	Mingəçevir	7671.30	18.96	7648.90	18.97	22.40	17.50	4840.5	17.46	0.0	0.00	2808.4	21.57	22.4	17.50	16.0
39	Naftalan	7.10	22.99	7.10	22.99	0.00	0.00	0.0	0.00	0.0	0.00	7.1	22.99	0.0	0.00	0.0
40	Naxçıvan	108.30	23.46	108.30	23.46	0.00	0.00	13.1	25.23	0.0	0.00	95.2	23.22	0.0	0.00	0.1
41	Neftçala	56.40	20.30	56.40	20.30	0.00	0.00	3.7	20.09	0.0	0.00	52.7	20.32	0.0	0.00	0.2
42	Ögüz	15.30	19.95	15.30	19.95	0.00	0.00	1.5	20.07	0.0	0.00	13.8	19.94	0.0	0.00	0.0
43	Digər	5.80	19.80	5.80	19.80	0.00	0.00	1.3	19.54	0.0	0.00	4.5	19.87	0.0	0.00	0.0
44	Saathı	25.40	21.78	25.40	21.78	0.00	0.00	2.1	20.39	0.0	0.00	23.3	21.90	0.0	0.00	0.2
45	Səbirabad	616.30	22.75	616.30	22.75	0.00	0.00	50.7	23.01	0.0	0.00	565.6	22.73	0.0	0.00	2.6
46	Salyan	1013.30	22.88	1013.30	22.88	0.00	0.00	134.1	21.62	0.0	0.00	879.2	23.07	0.0	0.00	3.3
47	Samux	161.80	24.22	161.80	24.22	0.00	0.00	26.3	25.07	0.0	0.00	135.5	24.05	0.0	0.00	0.0
48	Dəvəçi	38.50	22.54	38.50	22.54	0.00	0.00	8.5	23.86	0.0	0.00	30.0	22.16	0.0	0.00	0.0
49	Şamaxı	3.30	24.27	3.30	24.27	0.00	0.00	0.0	0.00	0.0	0.00	3.3	24.27	0.0	0.00	0.0
50	Şəki	130.60	22.21	130.60	22.21	0.00	0.00	14.2	21.46	0.0	0.00	116.4	22.30	0.0	0.00	0.3
51	Şəmkir	458.00	21.96	458.00	21.96	0.00	0.00	97.8	21.80	0.0	0.00	360.2	22.00	0.0	0.00	1.1
52	Əli-Bayramlı	10556.20	20.33	10506.70	20.31	49.50	24.01	5493.7	17.48	0.0	0.00	5013.0	23.41	49.5	24.01	21.3
53	Şuşa	2.90	28.05	2.90	28.05	0.00	0.00	0.0	0.00	0.0	0.00	2.9	28.05	0.0	0.00	0.0
54	Siyəzan	73.00	20.15	73.00	20.15	0.00	0.00	11.6	20.28	0.0	0.00	61.4	20.13	0.0	0.00	0.0
55	Sumqayıt	38205.20	16.64	37766.00	16.63	439.20	17.51	33872.7	16.17	2.5	15.56	3893.3	20.66	436.7	17.52	17.1
56	Tartar	33.50	20.85	33.50	20.85	0.00	0.00	4.9	20.86	0.0	0.00	28.6	20.85	0.0	0.00	0.0
57	Tovuz	252.40	20.48	252.40	20.48	0.00	0.00	25.3	19.99	0.0	0.00	227.1	20.53	0.0	0.00	0.3
58	Ucar	17.60	19.66	17.60	19.66	0.00	0.00	5.8	19.83	0.0	0.00	11.8	19.57	0.0	0.00	0.1
59	Yardımlı	12.80	21.15	12.80	21.15	0.00	0.00	3.7	23.74	0.0	0.00	9.1	20.09	0.0	0.00	0.2
60	Yevlax	389.00	24.53	389.00	24.53	0.00	0.00	38.2	24.33	0.0	0.00	350.8	24.55	0.0	0.00	0.8
61	Zaqatala	0.30	17.64	0.30	17.64	0.00	0.00	0.3	17.64	0.0	0.00	0.0	0.00	0.0	0.00	0.0
62	Zəngilan	7.80	21.89	7.80	21.89	0.00	0.00	3.5	24.40	0.0	0.00	4.3	19.84	0.0	0.00	0.3
63	Zərdab	0.90	20.24	0.90	20.24	0.00	0.00	0.9	20.24	0.0	0.00	0.0	0.00	0.0	0.00	0.0

BALANS HESABATI
A-AKTİVLƏR (min AZN)

30.Sep.13

Aktivlərin maddələri	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və valyuta mübadilə məntəqələrində olan nağd vəsaitlər daxil olmaqla), <i>cəmi</i>	14213.94	1899.51
a) Milli valyuta ilə	12314.44	0.00
b) İƏİT ölkələrinin valyutaları ilə	1679.44	1679.44
c) MDB və Baltika ölkələrinin valyutaları ilə	220.06	220.06
2. AMB-yə qarşı tələblər, <i>cəmi</i>	43994.55	1171.10
a) Müxbir hesabları	40522.71	49.26
b) Ehtiyat hesabları	3471.84	1121.84
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), <i>cəmi</i>	13681.07	13681.07
a) Azərbaycanda	10581.38	10581.38
b) İƏİT ölkələrində	2554.73	2554.73
c) MDB və Baltika ölkələrində	544.96	544.96
4. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, <i>cəmi</i>	3.92	3.92
4.1.Banklardakı depozitlər (3-cü və 4-cü sətirlər istisna edilməklə), <i>cəmi</i>	3.92	3.92
a) Azərbaycanda	3.92	3.92
5. Qiymətli kağızlara investisiyalar	501.05	0.00
6. Banklara kreditlər (4-cü sətir üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), <i>cəmi</i>	2745.75	2745.75
a) Azərbaycanda	2745.75	2745.75
6.1. Banklara xalis kreditlər (8-ci sətir çıx 8.1 sətiri)	2745.75	2745.75
7. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, <i>cəmi</i>	163750.93	4154.18
7.1 (çıx) Kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	203.00	12.58
7.2 Xalis kreditlər və lizinqlər (sətir 9 çıx sətir 9.1)	163547.93	4141.60
8. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər	5293.77	XXX
a) torpaq və binalar	180.18	XXX
b) tikilməkdə olan daşınmaz əmlak	328.73	XXX
c) avadanlıq, mebel, daşınar əmlak və sair	11186.31	XXX
d) (çıx) hesablanmış amortizasiya	6401.45	XXX
9. Bank işində istifadə olunmayan əsas vəsaitlər, <i>cəmi</i>	0.00	XXX
a) bank tərəfindən vaxtı keçmiş ödəmələrə görə götürülən əsas vəsaitlər		XXX
10. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	2697.02	0.00
11. Digər aktivlər	9532.06	316.57
12. Cəmi aktivlər	256211.06	23959.52

B. ÖHDƏLİKLƏR (min AZN)

1	2	3
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), <i>cəmi</i>	108846.18	18913.00
a) Hüquqi şəxslərin tələbli depozitləri (bütün cari və çek hesabları daxil olmaqla), <i>cəmi</i>	66662.75	8208.54
a1) faizsiz tələbli depozitlər	66662.75	8208.54
b) Fiziki şəxslərin tələbli depozitləri	5063.66	401.85
b1) faizsiz tələbli depozitlər	5063.66	401.85
c) Fiziki şəxslərin müddətli depozitləri	36519.77	10302.62
d) Hüquqi şəxslərin müddətli depozitləri	0.00	0.00
2. Digər bankların tələbləri ("Loro" hesabları), <i>cəmi</i>	0.33	0.33
a) Azərbaycanda	0.33	0.33
3. Bankların və digər maliyyə müəssisələrinin depozitləri, <i>cəmi</i>	16928.46	4246.96
a) Bankların depozitləri	3451.80	3451.80
b) Maliyyə müəssisələrinin depozitləri	13476.66	795.16
4. Bankların kreditləri (7 gündən artıq olan müddətə), <i>cəmi</i>	1453.08	0.00
b) Tə'minatsız	1453.08	0.00
5. Digər passivlər	4639.47	1052.62
6. Cəmi öhdəliklər	131867.52	24212.92

(min AZN)

C. KAPİTAL	Cəmi	Xarici valyutada (2-ci sütundan)
1	2	3
7. Xüsusi kapital, <i>cəmi</i>	119360.41	0.00
a) dövriyyədə olan adi səhmlər (yaxud paylar)	101707.44	
d) bölüşdürülməmiş xalis mənfəət (zərər), <i>cəmi</i>	17652.97	
d1) kapital ehtiyatları	0.13	
d2) əvvəlki illərin xalis mənfəəti (zərəri)	10618.17	
d3) cari ilin xalis mənfəəti (zərəri)	7034.67	
8. Ümumi ehtiyatlar, <i>cəmi</i>	4983.12	
b) kreditlərdən, lizinlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	3342.92	
c) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	1640.21	
9. Cəmi kapital	124343.54	0.00
10. Cəmi öhdəliklər və kapital	256211.06	24212.92

(min AZN)

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
	30.Sep.13
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	19 827.73
a) kreditlər üzrə faizlər, cəmi	19574.19
b) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	0.00
c) digər banklarda depozitlər	182.01
d) qiymətli kağızlara investisiyalar	71.53
2. Faizlər və onlara bağlı xərclər, cəmi	4 281.80
a) depozitlər üzrə faizlər, cəmi	4102.38
b) bankların depozitləri	179.42
3. Xalis faiz mənfəəti (zərəri) (sətir 1 çıx sətir 2)	15 545.94
4. Qeyri-faiz gəlirləri, cəmi	5 322.64
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	1455.24
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	3131.54
c) digər xidmət növlərindən komissiyon gəliri	744.20
d) digər qeyri-faiz gəlir növləri	(8.33)
5. Qeyri-faiz xərcləri, cəmi	10 024.58
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	4513.59
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	3229.03
c) əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	2281.95
6. Xalis əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	10 844.00
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	1 748.64
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərar) (sətir 6 çıx sətir 7)	9 095.36
9. Mənfəətdən ödənilən vergilər	2 060.68
10. Vergilər ödənildikdən sonra xalis mənfəət (zərar) (sətir 8 çıx sətir 9)	7 034.67

KREDTİ PORTFELİNİN RİSK DƏRƏCƏSİ ÜZRƏ BÖLGÜSÜ CƏDVƏLİ

30-09-2013 tarixinə Kredit Portfeli		Hesabat tarixinə kreditlər üzrə əsas borclar	Risk dərəcəsi üzrə bölgü											
			0%	Portfeldə payı	2%	Portfeldə payı	10%	Portfeldə payı	30%	Portfeldə payı	60%	Portfeldə payı	100%	Portfeldə payı
1		2	3		4		5		6		7		8	
Müştərilər üzrə bölgü														
Müştərilərə verilən kreditlər və lizinqlər, cəmi	A	163,751	939	0.57%	162,020	98.94%	476	0.29%	107	0.07%	93	0.06%	115	0.07%
Dövlət	A2	22,350	-	-	22,350	13.65%	-	-	-	-	-	-	-	-
Özəl hüquqi şəxs	A3	77,898	-	-	77,796	47.51%	-	-	-	-	-	-	101	0.06%
Sahibkarlıq fəal. məşğul olan şəxs	A4	19,463	-	-	19,193	11.72%	167	0.10%	58	0.04%	38	0.02%	7	0.00%
Fiziki şəxslər	A5	44,040	939	0.57%	42,681	26.06%	309	0.19%	49	0.03%	56	0.03%	6	0.00%

KREDİT PORTFELİNİN GECİMƏSİ (STRUKTURU)

30-09-2013 tarixinə Kredit Portfeli		Ümumi borc		Əsas məbləğ üzrə borc											
		Hesabat tarixinə kreditlər üzrə əsas borclar	0 cümlədən əsas məbləğ üzrə vaxtı keçmiş	Cari	Portfeldə payı	Vaxtı keçmiş günlər və portfeldə pay									
						1-29 gün	Portfeldə payı	30-89 gün	Portfeldə payı	90-179 gün	Portfeldə payı	180 gün-364 (365) gün	Portfeldə payı	1 il və artıq	Portfeldə payı
1		2	3	4		5		6		7		7		8	
Müştərilər üzrə bölgü															
Müştərilərə verilən kreditlər və lizinglər, cəmi	A	163,751	48,395	113,397	69.2%	1,959	1.2%	605	0.37%	13,281	8.11%	34,389	21.00%	120	0.07%
Dövlət	A2	22,350	-	22,350	13.6%	-	-	-	-	-	-	-	-	-	-
Özəl hüquqi şəxs	A3	77,898	47,118	29,979	18.3%	800	0.49%	-	-	12,775	7.80%	34,242	20.91%	101	0.06%
Sahibkarlıq faal. məşğul olan şəxs	A4	19,463	442	18,634	11.4%	387	0.24%	172	0.10%	206	0.13%	58	0.04%	7	0.00%
Fiziki şəxslər	A5	44,040	834	42,434	25.9%	772	0.47%	433	0.26%	301	0.18%	89	0.05%	11	0.01%

01.jan.2013 - 30.sep.2013 Tarix aralığına Pul Axını Haqqında Hesabat

	AZN
Əməliyyat fəaliyyətindən pul axını	8,036,374
Faiz gəlirləri	13,433,786
Faiz xərcləri	(2,613,869)
Dilinq əməliyyatlarından gəlir (zərər)	3,211,400
Alınmış (ödənilmiş) komissiya haqları	1,694,719
Əmək haqqı və müavinətlər	(4,578,998)
İnzibati xərclər	(3,110,665)
Əməliyyat aktivlərində azalma (artım)	(56,148,266)
Digər banklara qarşı tələblər	3,254,253
Müştərilərə verilmiş kreditlər	(60,025,914)
Digər aktivlər	623,395
Əməliyyat öhdəliklərində artım (azalma)	(18,699,293)
AMB-nin və kredit təşkilatlarının tələbləri	-
Müştərilərin tələbləri	(35,990,267)
Müştərilərdən cəlb olunmuş depozitlər	17,726,966
Digər öhdəliklər	(435,992)
Mənfəət vergisindən əvvəl əməliyyat fəaliyyətindən gələn xalis pul axını	(66,811,186)
Ödənilmiş mənfəət vergisi	(2,060,684)
Əməliyyat fəaliyyətindən xalis pul axını	(68,871,870)
İnvestisiya fəaliyyətindən pul axını	
Satılmış (Alınmış) xalis qiymətli kağızlar	(501,054)
Satılmış (Alınmış) əsas vəsaitlər	(1,525,280)
Satılmış (Alınmış) qeyri-maddi aktivlər	(1,698,020)
İnvestisiya fəaliyyətindən xalis pul axını	(3,724,353)
Maliyyə fəaliyyətindən pul axını	
Ödənilmiş dividendlər	-
Məcmu kapitalında dəyişikliklər	14,300,108
Maliyyə fəaliyyətindən xalis pul axını	14,300,108
Nəqd pul və nəqd pul ekvivalentlərində artım (azalma)	
Dövrün əvvəlində nəqd pul və nəqd pul ekvivalentləri	130,246,438
Məzənnə fərqiindən gəlir/zərər	(60,767)
Dövrün sonunda nəqd pul və nəqd pul ekvivalentləri	71,889,557